

# CƏBRAYIL RAYONUNDAKI ARAZBOYU DÜZƏNLİKDƏ BƏRPA İŞLƏRİ ÜÇÜN TƏKLİFLƏR

Cəbrayıl rayonunda Cocuq Mərcanlı kəndindən Qız qalası hidroqovşağına kimi Arazboyu düzənlilik ərazidə yer səthinin orta yüksəkliyi 100 m ətrafındadır. Cocuq Mərcanlıdan Qız qalasına kimi düzənlisinin uzunluğu 40 km, əkin sahəsi isə 12500 hektardır.

Arazboy düzənliyin orta eni təxminən 4-5 km ətrafında dəyişir. Bu ərazilinin Füzuli rayonundakı dəvəmi Mil düzündə Xanqızı kanalına qovuşur. Şərti olaraq bu ərazilər Mil-Qarabağ düzənləvi də adlandırılır.

Mil düzündə yer səthinin yüksəkliyi Qarabağın Arazboyu düzən hissəsində 70 m-dən başlayır və Kür çayı ilə qovuşan yerdə okean səviyyəsindən aşağı düşür. Cəbrayıl rayonunda Arazboyu ərazilərin iqlimi Mil düzünün iqlim göstəricilərinə çox yaxındır. Orta illik yağıntıların miqdarı 300 mm, buxarlanma 800-1000 mm-dir. Ərazinin torpaq və bitki örtüyündə, geoloji-hidrogeoloji quruluşunda da oxşarlıqlar vardır.

Mil düzündə olduğu kimi bu düzənliyin davam olan Qarabağın Arazboyu əkin sahələrində suvarma meliorasiya tikinti işləri aparılmışdan bitkilərdən məhsul götürmək mümkün deyil. Müqayisə üçün qeyd edək ki, Arazboyu düzənlilikdən şimal istiqamətdə Cəbrayıl şəhərinə kimi avtomobil yolu uzunluğu 16 km-dir. Cəbrayıl şəhərində orta illik atmosfer yağıntısının miqdarı 415 mm, illik buxarlanma isə 400 mm-dir.

Arazboyu düzənlilikdən Cəbrayıl şəhərinə doğru yer səthinin relyefi kəskin dəyişir. Əkinə yararlı sahələrdə dənlik bitkilərdən: bugda, arpa, qarğıdalı, noxud, üzüm və digərlərindən, dəmyə şəraitində, suvarma meliorasiya tədbirləri aparılmışdan da məhsul götürülüb.

Arazboyu düzənlilikdəki qida maddələri ilə zəngin olan torpaq sahələrindən səmərəli istifadə etmək məqsədilə mənbəyini Araz çayından götürən iki magistral kanal tikilib;

mi mənzərə budur ki, Arazboyu bu düzənlilikdə insanların uzun illər yaratdıqları məhv edilib.

İnsanların doğma torpaqlarına dönüş ərəfəsində görülecek bərpa işlərində ilk sıradə olan sahələrdən biri də bu düzənlilikdə beynəlxalq tələblərə uyğun müasir suvarma sistemlərinin tikilməsi olacaq.

Məlumdur ki, Araz çayının illik axın həcmimin 50-60 %-i aprel-iyun aylarına təsadüf edir. Çayın suyundan səmərəli istifadə olunması məqsədilə Naxçıvan

dan səmərəli istifadə olunması məqsədi ilə Naxçıvan Muxtar Respublikası ərazisində İran İslam Respublikası ilə birlikdə tikilmiş Araz su anbarı 1971-ci ildə istismara verilib. Bu anbara yığılmış  $1,15 \text{ km}^3$  faydalı həcm Mil-Muğan düzlərində becərilən bitkilərin su tələbatının ancaq 25 %-ni ödəmək qabiliyyətində olub. Çayın suyundan səmərəli istifadə olunması məqsədi ilə Xudaferin su anbarı və Qız qalası hidro-qovşağıını tikməklə Araz çayının illik axın həcmini 90 % nizamlamaq mümkün olacaq. Xudaferin su anbarının tikintisinə 1990-cı ildə başlansa da, tikinti işi 1993-cü ildə dayandırıldı. Sonrakı illərdə Xudaferin su anbarında sol sahil SES binasından başqa tikinti kompleksinə daxil olan bütün işlər hazırlanmış layihə göstəricilərinə əsasən İran İslam Respublikası tərəfindən başa çatdırıldı. Anbarın faydalı iş həcmi  $1,5 \text{ km}^3$ , bəndin hündürlüyü 70 m, anbar tam dolduqdə çay boyunca uzunluğu 32 km, orta en 2, 9 km, anbarda suyun orta dərinliyi 35 m, tam su tutumu  $1,61 \text{ km}^3$ -dir.

Hazırda Qız qalası hidroqovşağında İran İslam Respublikası tərəfindən tikinti işləri aparılır. Bəndin hündürlüyü 36 m, üstdən uzunluğu 1050 m, anbarda suyun tam həcmi 60,4 mln. m<sup>3</sup>, anbar su ilə tam dolduqda çay boyunca uzunluğu 12,5 km olmaqla 15 aşırımlı Xudafərin körpüsünün dayaqlarına kimidir. Layihənin hazırlanmış ilkin variantında hidroqovşaqdan hər iki sahilə 10 m<sup>3</sup>san su verilməsi nəzərdə tutulmuşdur. Bu halda kanalın təsir zonasında Arazboyu

maşdır. Bu hərda kanalın təşkil zonasında Arazboyu düzənlikdə 10,0 min hektar ekin sahəsi suvarma suyu ilə təmin oluna- caqdır. Alınmış yeni məlumatə əsa- sən hər iki ölkənin razılığı əsasında ekin sahələrinin suvarılmasına yönəldiləcək suyun həcmi artırılır. Qəbul ediləcək bu variantda Qız qalaşından 50 m<sup>3</sup>-san su qəbul edəcək kanalın Arazboyu düzənlikdən keçən trassası şimal istiqamətdə Ha- sanlı kanalının trassasından bir qədər də yuxarıdan keçəcək. Kanalın sonu isə Araz çayı üzərində Horadiz şəhəri yaxınlığında 1972-ci ildə is- tismara verilmiş Mil-Muğan hidro- qovşağından su götürən Baş Mil ka- nalına kimi uzadılacaq. Gələcək il- lərdə tələbata uyğun olaraq bu ka- naldan Baş Mil kanalına su verilmə- si mümkün olacaq.

Cəbrayıl və Füzuli rayonlarının Arazboyu düzənlik əraziləri bu kənalın təsir zonasına düşdüyüne görə Domiryolu



Fərzəli Həsənov  
*AzMIU, t.e.n, dosent*

ların altında qalan sahələri də əkin dövriyyəsinə qatmaq mümkün olacaq.

Tikləcək yeni kanalın Arazboyu düzənlikdəki torpaq sahələrindən daha səmərəli istifadəyə imkan yaratdığını görə səlahiyyətli qurumların bizim aşağıdakı təkliflərimizi nəzərdən keçirməsini istərdik.

-Arazboyu düzənlidə tikilmiş Cocuq Mərcanlıdan Qız qalasına doğru tamamilə mehv edilmiş kəndləri: Mehdiyi, Böyük Mərcanlı, Maralyan, Karxulu, Mahmudlu, Şükürbeyli, Saricallı, Əmirvarlı, Soltanlı,... Arazboyu düzənlisinin əhatələndiyi təpələrin üstüne köçürtmək olar. Bu halda kəndlərin salındığı yerlərdən Arazboyu düzənlisinə füsunkar mənzərə açılacaq. Kəndlərin yeni salındığı sahələrdə yer səthinin hündürlüyü təxminən 200 m-dən artıq olacaq. Yüksəkliyə müvafiq ərazilinin iqlim amili də dəyişmiş olacaq. Eyni zamanda köçürürlən kəndlərin yeri əkin sahəsinə çevriləcək. Bununla da əkinə yararlı torpaq sahələrindən daha səmərəli istifadə etmisi olacaq.

Arazboyu düzənliklə bağlı vacib olan digər məsələ qrant sularının səviyyəsinin yer səthindən aşağıda mövcud olan vəziyyətidir. Alınan məlumatlara görə bu düzənliyin böyük hissəsində qamışlıq sahələr üstünlük təşkil edir, yeni hazırlı vaxtda qrant suları yer səthinə yaxın dərinlikdə yerləşib. Deməli, işğal dövründə Araz çayında suyun səviyyəsi qalxdığı vaxtlarda nəzarət olmadığına görə Maralyan və Hasanlı kanallarına layihə göstəricilərindən artıq su daxil olub. Kanallardan olan sızma suları ilə qidalanan qrant sularının səviyyəsi yer səthinə yaxınlaşıb. Kanal ətrafi sahələr bataqlığa çevrilib.

Hazırkı vaxtda Arazboyu düzənliyin başlandığı yerində Xudafərin su anbarına kimi olan məsaflənin 13 km olduğunu və anbarın ümumi su tutumunun 1, 61 km<sup>3</sup> olduğunu nəzərə alsaq gələcək illərdə Xudafərin

nozoroalsaq golocok mirdo Xudaromini  
ve Qız qalası hidroqovşağında top-  
lanmış suların Arazboyu düzənlilikdə-  
ki qrunut sularının səviyyəsinə ciddi  
təsir edəcəyini proqnozlaşdırmaq  
olar.

Məlumdur ki, Mingəçevir su anbarı istismara verildikdən sonra Kür-Araz düzənlilikdə qrunt sularının seviyyəsinin yer səthinə yaxınlaşması prosesi intensivləşdiyi və bir müddət keçəndən sonra əkin sahələrindəki torpaqlarda şorlaşma prosesi başladı. Mövcud suvarma sistemlərindəki əkin sahələrində müşahidə olunan prosesi dayandırmaq və şorlaşmış torpaqlarda əsaslı yuma işləri aparmaq üçün 10-15 ildən sonra kollektor-drenaj sistemləri tikməyə başlandı. Qazanılmış iş təcrübəsindən yararlanaraq işğaldan azad olunmuş Arazboyu düzənlilikdə suvarma və sistemlərinin tikintisinə eyni vaxtda

**Mexaniki tənzimləmə aparmaqla Araz çayından Maralyan kəndi yaxınlığında su qəbul edən Maralyan kanalı tikilib.**

**Mai alyan kanalı tikili.**  
İnsanların əl əməyi hesabına torpaq məcrada tikilmiş və 1931-ci ildə istismara verilmiş bu kanalın uzunluğu 24 km, mənbədə sərfi  $12,0 \text{ m}^3\text{s}\text{an}$ , təsir zonasında isə Cəbrayıl və Füzuli rayonlarının ərazilərində 8 min hektar əkin sahəsi olub.

Cəbrayıl rayonunun Hasanlı kəndində (Qız qalası hidroqoşşığının yaxınlığındadır.) Araz çayından su qəbul edən Hasanlı kanalı 1951-ci ildə istismara verilib. Torpaq məcrada tikilmiş kanalın uzunluğu 38 km, mənbədə sərfi  $10 \text{ m}^3/\text{san}$ , təsir zonasındaki əkin sahəsi isə 9,0 min hektar olub. Bu kanal Arazboyu düzənlilikin sərhədləri ilə düzənlilikin əhatələndiyi silsilə təpələrin etəyi ilə çəkilib. Kanalın son hissəsi Maralyan kanalına paralel keçib. Burada əsas məqsəd o olub ki, Arazboyu düzənlilikin torpaq sahələrindən tam istifadə olunsun. Arazboyu düzənlilikdə 1980-ci ilə kimi əsasən pambıq bitkisi becərilib. Sonrakı illərdə pambıq üçün avrlan sahələr üzümlüklerlə əvəzlənib.

1993-cü ildə Erməni işgalinə düşmüş ərazi 2020-ci ilin oktyabr ayında öz sahiblərinə qaytarıldı. Ümumi

—  
—



torpaq məcrada tikilmiş Maralyan və Hasanlı kanallarının bərpa olunmasına ehtiyac olmayıcaq. Bu kanal-